

**Azərbaycan Respublikası
Müəllif Hüquqları Agentliyinin
2017-ci ilin yekunları üzrə görülmüş
işlər barədə**

HESABATI

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin 2017-ci ilin yekunları üzrə görülmüş işlər barədə

Hesabatı

2017-ci hesabat ilində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iqtisadiyyat və idarəçilik sahələrində islahatların aparılması ilə bağlı fərman və sərəncamlarından, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasından, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”ndan, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”ndan, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndən, icrası Müəllif Hüquqları Agentliyi tərəfindən həyata keçirilən 5 qanundan və digər müvafiq sənədlərdən irəli gələn aidiyyəti vəzifələr yerinə yetirilmiş, müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqlarının təminatı, o cümlədən rəqəmli mühitdə qorunması sahəsində qanunvericilik və idarəçilik sistemlərinin müasir tələblərə uyğun təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, əhaliyə göstərilən dövlət xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətlərində müvafiq tədbirlər görülmüşdür.

Hesabat ilində Müəllif Hüquqları Agentliyinin fəaliyyət sahəsi üzrə aşağıdakı istiqamətlərdə tədbirlər həyata keçirilmişdir:

1. Qanunvericilik və normativ hüquqi bazanın təkmilləşdirilməsi, o cümlədən struktur islahatları ilə

əlaqədar görülmüş işlər. Ölkəmizdə aparılan struktur islahatları çərçivəsində Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” **6 sentyabr 2017-ci il** tarixli 1593 nömrəli Fərmanı ilə Müəllif Hüquqları Agentliyinin Nizamnaməsi təsdiq edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin **10 noyabr 2017-ci il** tarixli 482 nömrəli Qərarı ilə Müəllif Hüquqları Agentliyinin strukturu və işçilərinin say həddi təsdiq edilmişdir.

Qeyd olunan Fərmanın 5.1-ci bəndinə uyğun olaraq, Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsində **14 noyabr 2017-ci il** tarixində dövlət qeydiyyatına alınmışdır.

İslahatlar çərçivəsində ölkə başçısının 6 sentyabr 2017-ci il tarixli 1593 nömrəli Fərmanının icrası ilə bağlı Agentliyin fəaliyyət sahəsinə aid Nazirlər Kabinetinin 6 qərarı qəbul edilmişdir, o cümlədən:

- “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişikliklər edilməsi barədə” Nazirlər Kabinetinin 15 dekabr 2017-ci il tarixli **556** nömrəli Qərarı;

- “Məlumat toplularının rəsmi qeydiyyata alınması və rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatdan keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 19 avqust tarixli 156

nömrəli,qərarında dəyişikliklər edilməsi haqqında” Nazirlər Kabinetinin 15 dekabr 2017-ci il tarixli **557** nömrəli Qərarı;

- “Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 22 sentyabr tarixli 149 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Nazirlər Kabinetinin 15 dekabr 2017-ci il tarixli **558** nömrəli Qərarı;

- “Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi Qaydaları”nın və “Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsinə görə haqqın məbləği”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 mart tarixli 44 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında” Nazirlər Kabinetinin 15 dekabr 2017-ci il tarixli **560** nömrəli Qərarı;

- “Nüsxələrinə nəzarət markası yapışdırılması nəzərdə tutulan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonogram, kompüter proqramı, məlumat toplusu, kitab) dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 yanvar tarixli 9 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 15 dekabr 2017-ci il tarixli **561** nömrəli Qərarı;

- “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1593 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının və onların struktur elementlərinin ləğv

edilməsi barədə” Nazirlər Kabinetinin 15 dekabr 2017-ci il tarixli **562** nömrəli Qərarı.

Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 6 sentyabr 2017-ci il tarixli 1593 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 sentyabr 2017-ci il tarixli 634s nömrəli Sərəncamının 2.1-ci və 2.2-ci bəndlərinə əsasən, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun olaraq, Agentlik tərəfindən “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” və “Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar tərəfindən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinə ödənilən illik haqqın məbləğinin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2 qərar layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilmişdir.

Bundan başqa göstərilən Fərmanın icrası ilə bağlı aşağıdakı sənəd layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir:

- “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun layihəsi;

- “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 201__-ci il __ __ tarixli __ __ nömrəli Qanununun tətbiqi və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 8 oktyabr tarixli 438 nömrəli Sərəncamında dəyişiklik

edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının layihəsi;

- “Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun layihəsi;

- “Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 201__-ci il __ __ tarixli __ __ nömrəli Qanununun tətbiqi və “Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 140 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının layihəsi;

- “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun layihəsi;

- “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 201__-ci il __ __ tarixli __ __ nömrəli Qanununun tətbiqi və “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında ” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 16 noyabr tarixli 814 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının layihəsi;

- “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun layihəsi;

- “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 201__-ci il __ __ tarixli __ nömrəli Qanununun tətbiqi və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 365-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 668 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının layihəsi;

- “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 201__-ci il __ __ tarixli __ nömrəli Qanununun tətbiqi və “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 19 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının layihəsi;

- “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiyaya Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Konstitusiyaya Qanununun layihəsi;

- “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi.

Hesabat ilində Agentliyin vəzifə və hüquqları çərçivəsində əsas hədəflərdən olan müəllif-hüquq sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi

prosesi uğurla davam etdirilmiş, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına prioritet sahələrdən biri kimi daxil edilmiş əqli mülkiyyət sahəsi üzrə müəllif hüquqları və qeyri-maddi irsin qorunması məsələlərinə dair 8 tədbirin həyata keçirilməsi istiqamətində konkret addımlar atılmış, həmin tədbirlərin reallaşdırılması məqsədi ilə Agentlik tərəfindən hazırlanmış 3 qanun, 1 strategiya, 1 konsepsiya, 2 dövlət proqramı, 1 tədbirlər planı və Nazirlər Kabinetinin 8 qərar layihəsi aidiyyəti dövlət qurumları və qeyri-hökumət təşkilatlarının təklifləri nəzərə alınmaqla təkmilləşdirilmiş, bir sıra qanunvericilik aktlarının layihələri müzakirələrdən sonra yenidən müvafiq qaydada təqdim olunmuş, əqli mülkiyyət sahəsində hüquqi maarifləndirmə xarakterli müxtəlif formatlı tədbirlər, o cümlədən seminar və simpoziumlar keçirilmişdir.

Əsərlərdən istifadə və isifadəyə görə qonorar ödənilməsi mexanizmlərinin təkmilləşdirilməsi məqsədi ilə Agentliyin hazırladığı təkliflər əsasında Nazirlər Kabinetinin 20 oktyabr 2017-ci il tarixli 466 nömrəli Qərarı ilə Nazirlər Kabinetinin 1997-ci il tarixli 38 nömrəli Qərarına müəyən dəyişikliklər edilmişdir. Qərada bir sıra məsələlər, o cümlədən restoranlarda, kafelərdə, barlarda və şadlıq evlərində musiqili əsərlərdən istifadəyə görə müəlliflərə və hüquq sahiblərinə qonorarin hesablanması, kimin tərəfindən ödənilməsi və ödəniş qaydaları ilə bağlı məsələlər öz həllini tapmışdır.

Bununla yanaşı, “Müəlliflik hüququ və digər oxşar əqli mülkiyyət sahəsi üzrə Uzunmüddətli Milli Strategiya” üzərində iş başa çatdırılmış, “Ümumi daxili məhsulda müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan istehsalın (kreativ sənayenin) rolunun artırılması

sahəsində 2016-2018-ci illər üçün Dövlət Proqramı” çərçivəsində hesabat ilinə nəzərdə tutulmuş tədbirlər həyata keçirilmiş, “Müəlliflərin və əlaqəli hüquq sahiblərinin əmlak hüquqlarını rəqəmli şəbəkələr də daxil olmaqla kollektiv əsasda idarəedən təşkilatlar haqqında” qanun layihəsi təkmilləşdirilmişdir.

İkitərəfli hökumətlərarası əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan işlər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində əməkdaşlıq haqqında” Saziş imzalanmış və həmin Saziş Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2017-ci il tarixli 1502 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.


2017-ci ildə Müəllif Hüquqları Agentliyinin bir əməkdaşı dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.

2. Əsərlərin və digər əqli mülkiyyət obyektlərinin qeydiyyatı. Hesabat ili ərzində **354** müəllifin **667** əsəri qeydiyyatdan keçirilmiş və əsərin qeydiyyatı haqqında **680** Şəhadətnamə verilmişdir, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə müəlliflərin **40** müraciəti əsasında **31** əsər qeydiyyatdan keçirilmiş və əsərin qeydiyyatı haqqında **31** şəhadətnamə verilmişdir. Bununla yanaşı, hesabat ilində **7** müqavilə qeydiyyatdan keçirilmişdir. Əsərlərin və digər əqli mülkiyyət obyektlərinin qeydiyyatına görə Dövlət büdcəsinə **3750** manat vəsait ödənilmişdir.

Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2018-ci il 1 yanvar tarixinədək Agentlikdə

bütövlükdə **11554** əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə 85 müəllifin 177 əsəri qeydiyyatdan keçirilmişdir.

1996-2017-ci illərdə qeydiyyatdan keçirilmiş əsərlərin ümumi sayı (faizlə)
(on-line qeydiyyat daxil olmaqla)



Musiqili – 30 %

Ədəbi, o cümlədən kompüter proqramı – 25,84 %

Elmi və tədris – 20,9 %;

Dizayn və dekorativ – 8,8 %

Toplular – 3,5 % ;

Multimedia əsərləri – 0,78%

Fonoqramlar və yayım təşkilatlarının verilişləri - 0,37 %

Məlumat bazaları – 0,11%;

Audiovizual – 4,34 %

Qalanları – 5,35 %

3. Əqli mülkiyyət və iqtisadi inkişafıla bağlı dövlət başçısı cənab İlham Əliyevin iqtisadiyyat sahəsində islahatların aparılmasına dair fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrası. Ölkəmizdə aparılan iqtisadi islahatlar çərçivəsində elmi tədqiqatların nəticələrinin kommersionlaşdırılması və tətbiqi mexanizmlərinin təkmilləşdirilməsi və həyata keçirilməsi iqtisadi inkişafın sürətləndirilməsində vacib rol oynayır və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 sentyabr tarixli 2345 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”ndan, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”ndan, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 02 iyun tarixli 2947 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinglərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”ndan, Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 06 dekabr tarixli 1138 nömrəli Fərmanından irəli gələn aidiyyəti vəzifələrin icrası çərçivəsində Agentlik tərəfindən aşağıdakı istiqamətlərdə tədbirlər həyata keçirilmişdir:

Göstərilən proqram xarakterli sənədlərin aidiyyəti bəndlərinin icrası çərçivəsində, elmi tədqiqat nəticələrinin

kommersiyalaşdırılması, tətbiqi mexanizmlərinin təkmilləşdirilməsi və həyata keçirilməsi, eyni zamanda universitetlərdə və elmi tədqiqat müəssisələrində aparılan elmi tədqiqat işlərinin nəticəsi olaraq yaradılan yüksək texnologiyaların iqtisadiyyatda tətbiqi üçün əlverişli şəraitin yaradılması və iqtisadi səmərəsinin artırılması üzrə ölkəmizdə aparılan işlərə dəstək məqsədi ilə Agentlik tərəfindən il ərzində bir sıra tədbirlər həyata keçirilmiş, o cümlədən Agentliyin təşkilatçılığı və iştirakı ilə ölkəmizdə bu mövzuda 3 beynəlxalq tədbir (il ərzində digər mövzular da daxil olmaqla keçirilən konfrans və seminarların cəmi sayı 9 olmuşdur) keçirilmişdir:

- 27-28 fevral 2017-ci il tarixlərində ABŞ Ticarət Departamenti Kommersiya Hüququ İnkişaf Proqramı və ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birlikdə keçirilmiş **“Kiçik və orta müəssisələr üçün Əqli Mülkiyyət Hüquqlarına dair”** seminar;

- 20 aprel 2017-ci il tarixində Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi ÜƏMT ilə birgə keçirdiyi **“Kitab nəşri və rəqəmsal inqilab: Rəqəmsal nəşriyyat sənayesinə doğru istiqamətlər, proseslər və praktiki addımlar”** adlı beynəlxalq konfrans;

- 29-30 iyun 2017-ci il tarixlərində Müəllif Hüquqları Agentliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və ÜƏMT ilə birgə keçirdiyi **“Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti”** adlı beynəlxalq seminar.

Bu tədbirlərdə Azərbaycanda fəaliyyət göstərən universitetlərin və AMEA sistemində daxil olan elmi tədqiqat müəssisələrinin alim və mütəxəssisləri, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin ABŞ-

dan, İsveçrədən, İngiltərədən, Türkiyədən, Ukraynadan, Qazaxıstandan, Gürcüstandan, Qırğızıstandan, Özbəkistandan və başqa ölkələrdən gələn mütəxəssislər də iştirak etmiş və öz ölkələrində bu istiqamətlər üzrə görülən işlər barədə məlumat vermişlər.

Qeyd olunan tədbirlərin ölkəmizin universitetlərində və elmi tədqiqat müəssisələrində əqli mülkiyyət siyasətinin müəyyən edilməsi, həmçinin əqli fəaliyyətin stimullaşdırılması və elmi tədqiqat nəticələrinin tətbiqi üzrə aparılan işlərə dəstək verilməsi, bu sahədə qabaqcıl təcrübələrin öyrənilməsi, mübadiləsi və əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli təsiri olmuşdur.

Bu tədbirlərin və aparılan tədqiqatların nəticəsi olaraq, Müəllif Hüquqları Agentliyində **“Azərbaycan universitetlərində və elmi tədqiqat müəssisələrində əqli mülkiyyət sahəsində siyasət haqqında”** kitabça hazırlanmış və universitetlərə və elmi tədqiqat müəssisələrinə paylanmış, saytlarda yerləşdirilmiş, Ümumdünya Əqli Mülkiyyət Təşkilatına göndərilmiş, AMEA və Təhsil Nazirliyi ilə bu mövzuda müzakirələr aparılmışdır. Qeyd olunan məsələlərlə yanaşı, ali tədris və elm ocaqlarında tədqiqatların tətbiqinin kommersiyalaşması və intellektual məhsulun bazara çıxarılmasına aid bir sıra nəşrlər, elmi-metodik göstəriş və təlimatlar, o cümlədən **“Azərbaycan Respublikasının universitetlərində əqli mülkiyyətin və elmi-tədqiqat fəaliyyətinin dəstəklənməsində Müəllif Hüquqları Agentliyinin rolu (innovasiyalı inkişaf və universitetlərdə (elmi müəssisələrdə) texnologiyaların kommersiyalaşması yolları)”**, **“Kreativ iqtisadiyyat və kiçik və orta sahibkarlığın innovasiyalı inkişafı”** və **“3.0 yaranan universitetlərin əsasında düşünülmüş əqli mülkiyyət siyasəti durur”**

adlı kitabçalar hazırlanaraq maraqlı tərəflərə çatdırılmışdır.

Bu istiqamətdə aparılan işlər çərçivəsində **“Ümumdünya Əqli Mülkiyyət Təşkilatının universitetlər üçün əqli mülkiyyət siyasəti modeli”**nin ölkəmizin hər bir universitet və elmi-tədqiqat institutunun fəaliyyətinə uyğunlaşdırılması üzrə müzakirələrin nəticəsi olaraq hazırlanmış **“Universitet və elmi tədqiqat institutlarında əqli mülkiyyət siyasəti üçün milli Layihə”**nin icrası üzrə İşçi qrup yaradılmış, İşçi qrupun ilk yığıncağı keçirilmiş, burada milli Layihənin icrasının praktik aspektləri, bu sənədin reallaşdırılması üçün görülməli konkret tədbirlər, tədbirlərin həyata keçirilmə mərhələləri və qaydaları, həmçinin 2018-ci ilə nəzərdə tutulan fəaliyyətlər müzakirə edilmişdir.

Müəllif Hüquqları Agentliyinin, Təhsil Nazirliyinin və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə əməkdaşlığı ilə hazırlanmış bu Layihə əqli fəaliyyətin stimullaşdırılması, yaradıcılıq nəticələrinin praktiki istifadəsi ilə bağlı məsələlərin tənzimlənməsi məqsədlərinə xidmət edir. Sənəddə əqli mülkiyyət nəticələrinin tətbiqi və kommersiyalaşdırılması məsələlərinin həllində ÜƏMT-nin Azərbaycana köməklik göstərməsi, o cümlədən təşkilatın ekspertlərinin Azərbaycanın universitet və elmi tədqiqat institutlarında prezentasiya və mühazirə ilə çıxış etmələri, eləcə də Azərbaycanlı alim və tələbələrin ÜƏMT-də ixtisasartırma kursları keçməsi nəzərdə tutulmuşdur. Bu layihədə göstərilən işlərin həyata keçirilməsinə ÜƏMT də maliyyə dəstəyi göstərəcəkdir.

2017-ci ilin oktyabr ayında İsveçrə Konfederasiyasının Cenevrə şəhərində ÜƏMT ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Müəllif Hüquqları Agentliyinin, Standartlaşdırma, Metrologiya və

Patent üzrə Dövlət Komitəsinin nümayəndələrinin və Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki Bölməsi və digər Beynəlxalq Təşkilatlar yanında Daimi Nümayəndəsinin iştirakı ilə keçirilən görüşdə də sözügedən layihənin icra mexanizmləri barədə müzakirələr davam etdirilmiş, Azərbaycan ilə ÜƏMT arasında bu istiqamətdə gələcək tərəfdaşlıq, ali təhsil müəssisələrində əqli mülkiyyət siyasətinin formalaşdırılması, inkişafının təşviqi və əqli mülkiyyət sistemindən istifadə imkanlarının gücləndirilməsi məsələləri gündəmdə olmuşdur.

Həmin görüşdə həmçinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ÜƏMT arasında ali təhsil müəssisələrində əqli mülkiyyət siyasətinin formalaşdırılması və əqli mülkiyyət nəticələrinin kommersiyalaşdırılması sahələrində əməkdaşlığa dair Birgə Bəyanat imzalanmışdır. ÜƏMT ilə bu sahədə əməkdaşlıq ali təhsil müəssisələrinin iqtisadi sahə ilə sıx inteqrasiyasına, o cümlədən “start-up”ların inkişafına yönəlmiş ekosistemin qurulmasına və elmi tədqiqat nəticələrinin kommersiyalaşdırılması mexanizmlərinin təkmilləşdirilməsinə yeni imkanlar yaratmışdır.

Bunlarla yanaşı, hesabat ilində əqli fəaliyyət nəticələrinin təşviqi və universitetlərdə və elmi tədqiqat müəssisələrində aparılan elmi tədqiqat işlərinin nəticəsi olaraq yaradılan yüksək texnologiyaların iqtisadiyyatda tətbiqi üçün əlverişli şəraitin yaradılması məqsədlərinə xidmət edən tədbirlər çərçivəsində Agentlik tərəfindən müvafiq təşkilatlarla əməkdaşlıq gücləndirilmiş və yeni müasir texnologiyaların əksəriyyətinin müəllif hüquqları ilə qorunması nəzərə alınmaqla, əqli mülkiyyət hüquqlarının təminatı sisteminin gücləndirilməsi, yaradıcılığın stimullaşdırılması, əqli fəaliyyət nəticələrinin təşviqi və

universitetlərdə və elmi tədqiqat müəssisələrində aparılan elmi tədqiqat işlərinin nəticəsi olaraq yaradılan yüksək texnologiyaların iqtisadiyyatda tətbiqi üçün əlverişli şəraitin yaradılması məqsədlərinə xidmət edən bir sıra tədbirlər həyata keçirilmiş, o cümlədən **“Kiçik və orta müəssisələr üçün əqli mülkiyyət hüquqlarına dair”, “Kitab nəşri və rəqəmsal inqilab: Rəqəmsal nəşriyyat sənayesinə doğru istiqamətlər, proseslər və praktiki addımlar”, “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti”** mövzularında tədbirlər təşkil edilmiş, həmçinin ÜƏMT tərəfindən hazırlanmış **“Ümumdünya Əqli Mülkiyyət Təşkilatının universitetlər üçün əqli mülkiyyət siyasəti modeli”** və **“Universitet və elmi-tədqiqat idarələri üçün əqli mülkiyyət sahəsində siyasət haqqında nümunəvi əsasnamə”** Azərbaycan dilinə tərcümədə kitabça kimi təkrar nəşr edilərək aidiyyəti qurumlara paylanmışdır.

Bununla yanaşı, Agentlikdə **“Biliklər və Texnologiyalar + Investisiyalar və Əqli mülkiyyət = Universitetlərin və Sənayenin İnsan Kapitalının Ekosistemi (ÜƏMT-nin Universitet və elmi-tədqiqat institutları üçün ƏM siyasəti modelinin uyğunlaşdırılması təcrübəsindən)”** adlı kitab, həmçinin universitetlərdə və elmi-tədqiqat institutlarında texnologiyaların kommersiyalaşdırılması ilə bağlı Yol Xəritəsi hazırlanmış və Agentliyin keçirdiyi tədbirlərin iştirakçıları və universitetlər və elmi-tədqiqat institutlarının əməkdaşları arasında yayılmışdır.

Yol Xəritəsində universitetlərin maddi-texniki bazasında aparılan hər bir tədqiqatın müəllifi ilə (müəllim, elmi işçi, aspirant, magistr, tələbə) müvafiq Sazişin bağlanması, alınan elmi nəticələrə əqli mülkiyyət qismində hüquq sahibliyinin universitetə aid olması və

əqli fəaliyyət nəticələrinin kommersiyalaşması nəticəsində əldə olunan gəlirin bölünməsi qaydaları öz əksini tapmışdır. Yol Xəritəsində əsas vəzifələri kimi əqli mülkiyyətin universitetdən sahəyə və biznesə transferinin (keçidin) təminatı, əqli fəaliyyət nəticələrinin bazar (kommersiya) potensialının dəyərləndirilməsi, hüquqi qorunmanın təmin edilməsi, lisenziya sazişlərinə və onların icrasına nəzarət edilməsi, kommersiyalaşmadan əldə edilən gəlirlərə nəzarət edilməsi, lazımi hallarda universitet nəzdində (və ya yanında) fəaliyyəti yeni şirkətlərin yaradılmasına dəstək verilməsindən ibarət olan Texnologiyaların Kommersiyalaşması Ofisinin (TKO) yaradılması, əqli fəaliyyət nəticələri barədə məlumatların TKO-ya təqdim olunması, TKO-da əqli fəaliyyət nəticələrinin ekspertizadan keçirilməklə onun iqtisadi əhəmiyyətinin hesablanması (dəyərləndirilməsi) və kommersiya baxımından səmərəli olan əqli fəaliyyət nəticələrinin qeydiyyatla təqdim olunması (əqli mülkiyyətin hüquqi qorunmasını etibarlı təmin etmək üçün) barədə qərarın qəbul edilməsi, marketing, biznes təkliflərinin dəyərləndirilməsi, əqli fəaliyyət nəticələrinin və texnologiyanın şəraitə uyğun kommersiyalaşma modelinin seçilməsi ilə bağlı müvafiq qərarın qəbul edilməsi, elmi-tədqiqat nəticələrinin kommersiyalaşdırılmasına xidmət edən müxtəlif maliyyə mexanizmlərinin yaradılması, şəraitə uyğun olaraq maliyyələşmə formasının seçilməsi və s. göstərilmişdir.

Yüksək texnologiya məhsulları bazarının inkişaf etdirilməsinə dəstək göstərmək məqsədi ilə həyata keçirilən tədbirlərin davamı olaraq Agentlik tərəfindən təlim kursları təşkil edilmiş, bununla bağlı əqli mülkiyyət sahəsində bilik artırma bazası yaradılmış, Agentliyin tabeliyində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin ən müasir texnologiyalarla, eyni zamanda

distant təhsili həyata keçirmək üçün proqram təminatı ilə təchiz edilmiş smart tipli Treninq Mərkəzində aidiyyəti təşkilatların əməkdaşları, xüsusilə ali təhsil müəssisələrinin professor, müəllim, laborant və tələbə heyətinə təlimlərin həyata keçirilməsi üçün 100-ə qədər müxtəlif tədris kursları hazırlanmış, 200-dən çox nəzəri, onlarla elektron təlim materialları hazırlanmışdır. Hal-hazırda bir sıra universitetlərin rəhbərlikləri ilə işin səmərəli qurulması istiqamətində müzakirələr davam etdirilir.

Qeyd olunan tədbirlər bütövlükdə ölkəmizin universitetlərində və elmi tədqiqat müəssisələrində əqli mülkiyyət siyasətinin müəyyən edilməsi, həmçinin elmi tədqiqat nəticələrinin tətbiqi üzrə aparılan işlərə dəstək verilməsi, bu sahədə qabaqcıl təcrübələrin öyrənilməsi, mübadiləsi və əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olmuşdur.

Global rəqəmli şəbəkədə əqli mülkiyyət hüquqları ilə qorunan obyektlərdən istifadə edilməsinə **“one-stop-shop”** formatında və onlayn qaydada icazə verilməsinə əsaslanan rəqəmli hüquqları idarəetmə sistemi (Digital Right Management) yaradılaraq, tam olaraq istifadəyə verilmişdir. Hazırda bu sistem çərçivəsində elektron bazanın formalaşdırılması üzrə işlər davam etdirilir. Artıq Azərbaycan mədəni irsinə aid 2100-ə yaxın mətn, foto, audio, video material rəqəmsallaşdırılaraq, elektron bazaya yüklənmiş və xüsusi qorunma su nişanları ilə təchiz edilmişdir.

Bununla yanaşı, Agentlik tərəfindən İnternetdə rəqəmli hüquqların idarə edilməsi sisteminin təkmilləşdirilməsi məqsədi ilə blokçeyn texnologiyasına əsaslanan xüsusi platforma yaradılır. Məqsəd müasir texnologiyaların tətbiqi yolu ilə hüquqların kollektiv

idarəetmədən daha əlverişli və ədalətli olan əsərlərin fərdi idarəedilməsinə qaytarmaqdır. Blokçeyn-texnologiyası əsərlərin reyestrinin və istifadə şərtlərinin hər bir istifadəçi üçün əlçatanlığını təmin edir, şəbəkə iştirakçalarına fərdi qaydada istifadəni təşkil etməklə müəllif qonorarının ödənilməsinə optimallaşdırır, hər bir ödəmə əməliyyatını yoxlamaq imkanı yaratmaqla, şəffaflığı təmin edir. Həmçinin bu texnologiya vasitəçiləri aradan götürərək, etimadı artırır və piratçılığın qarşısının alınmasına əhəmiyyətli töhfə verir.

Blokçeyn texnologiyasının mahiyyəti, tətbiqi mexanizmləri və bundan gözlənilən nəticələr Agentliyin keçirdiyi **“Müəllif hüququna hörmətin aşılınması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə”** mövzusunda beynəlxalq konfransda təfəssilatlı təqdim edilmiş, həmçinin məsələ ilə bağlı **“Rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə: Azərbaycan təcrübəsi”** adlı kitab nəşr olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin **“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında”** 2016-cı il 06 dekabr tarixli 1138 nömrəli Fərmanından irəli gələn aidiyyəti vəzifələrin icrasını təmin etmək məqsədi ilə müvafiq tədbirlər müəyyən edilmiş, bu çərçivədə Agentliyin fəaliyyətində **“Made in Azerbaijan”** brendinin təşviqi ilə bağlı məsələyə xüsusi diqqət yetirilmiş, loqoların dizaynlarının müəlliflik hüququnun obyektı kimi qeydiyyatı ilə bağlı televiziya, radio və digər kütləvi informasiya vasitələrində təbliğatı aparılmış və onların müəlliflik hüququnun obyektı kimi qeydiyyatdan keçirilməsi barədə broşürlərin və kitabçaların hazırlanması üzərində iş davam etdirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 02 iyun tarixli 2947 nömrəli Sərəncamı ilə təsdiq edilmiş **“Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinglərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı**”ndan irəli gələn vəzifələrin icrası çərçivəsində müvafiq tədbirlər, o cümlədən konfrans və seminarlar keçirilmiş, həmçinin Dünya İqtisadi Forumunun 2017-2018-ci illər Qlobal Rəqabətqabiliyyətlik İndeksi üzrə Hesabatı təhlil edilmişdir. Bu hesabatla görə Azərbaycan əvvəlki illərlə müqayisədə öz mövqeyini daha da möhkəmləndirərək 37-ci yerdən 35-ci yerə yüksəlmişdir. “Təsisatlar” bölməsində “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə Azərbaycan 4,8 bal toplayaraq 37-ci yer tutur. Bu göstərici üzrə Azərbaycan MDB ölkələri arasında 1-ci yeri tutur. “Əqli mülkiyyətin qorunması” ilə bağlı olan “İnnovasiyalar” mövqeyi üzrə də Azərbaycan 33-cü yeri tutur və MDB ölkələri arasında lider dövlətdir.

2017-2018-ci illər Qlobal Rəqabətqabiliyyətlik İndeksi üzrə Hesabatında “Əqli mülkiyyətin qorunması” bölməsi üzrə MDB ölkələrinin tutduğu yer və göstəriciləri

Dünya reytingində tutduğu yer	Ölkələrin adları	Aldığı bal
37	Azərbaycan	4,8
64	Tacikistan	4,2
75	Ermənistan	4,0
77	Qazaxıstan	4,0

93	Rusiya Federasiyası	3,7
95	Gürcüstan	3,7
100	Moldova	3,5
118	Qırğızıstan	3,3
119	Ukrayna	3,3

Kreativ sənaye və milli iqtisadiyyatın inkişafı.

İqtisadi islahatların aparılması yeni innovativ siyasətin tətbiq olunmasını tələb edir ki, bu da son nəticədə İKT-nin sürətli inkişafı üçün münbit zəmin yaradır. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində ABŞ Ticarət Departamenti Kommersiya Hüququ İnkişaf Proqramı və ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi və Müəllif Hüquqları Agentliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 2017-ci ilin fevral ayında keçirilmiş **“Kiçik və orta müəssisələr üçün Əqli Mülkiyyət Hüquqlarına dair”** seminarın və Müəllif Hüquqları Agentliyi və ÜƏMT-nin birgə təşkilatçılığı ilə 2017-ci ilin iyun ayında keçirilmiş **“Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti”** mövzusunda beynəlxalq konfransın da əsas məqsədi ölkəmizdə həyata keçirilən iqtisadi islahatlara xidmət göstərmək olmuşdur.

Bu çərçivədə **“ÜDM-də müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan istehsalın (kreativ iqtisadiyyatın) rolunun artırılması sahəsində 2017–2020-ci illər üçün Dövlət Proqramı”**nın hazırlanması üzrə iş davam etdirilmiş, **“Müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan istehsalın iqtisadiyyatda payının hesablanması və əqli mülkiyyət aktivlərinin qiymətləndirilməsi Qaydalarının təsdiq edilməsi haqqında”** Nazirlər Kabinetinin Qərar layihəsi adıyla dövlət qurumları ilə razılaşdırılmış və hazırda təsdiq olunma mərhələsindədir.

Innovasiyaların iqtisadi inkişafdakı əhəmiyyətini nəzərə alaraq, bu sahədə maarifləndirmə məqsədi ilə Azərbaycan və ingilis dillərində **“Kreativ iqtisadiyyat və kiçik və orta sahibkarlığın innovasiyalı inkişafı”** adlı kitabça təkrar nəşr edilmiş, həmçinin **“Kreativ iqtisadiyyat və Azərbaycan iqtisadiyyatının inkişafı. Creative economy and development of the Azerbaijan economy”** adlı kitabça hazırlanmış və tədbirlər zamanı iştirakçılara və maraqlı şəxslərə paylanmış, kreativ iqtisadiyyatın inkişaf dinamikasını göstərən çoxillik statistik məlumat bazasının təkmilləşdirilməsi üzrə işlər davam etdirilmişdir.


Bununla yanaşı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət İqtisad Universiteti, “Clarivate Analytics”, Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin təşkilatçılığı ilə 13-14 iyun 2017-ci il tarixlərində keçirilən **“Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli”** mövzusunda beynəlxalq elmi-praktik konfransda və Ombudsmanların **“Dayanıqlı İnkişaf Məqsədlərinin təməl prinsipləri: hüquq bərabərliyi, milli prioritetlər və əməkdaşlıq”** mövzusunda 16 iyun 2017-ci il tarixində keçirilmiş XIV Bakı Beynəlxalq Konfransında Müəllif Hüquqları Agentliyinin nümayəndəsi çıxış etmiş və əqli mülkiyyət hüquqlarının insan hüquqları sistemində yeri və əqli mülkiyyətin davamlı iqtisadi inkişafda rolu haqqında danışmışdır.

Son illər bütün dünya iqtisadiyyatını əhatə edən tənəzzülə və çətinliklərə baxmayaraq, ölkəmizdə uğurla həyata keçirilən islahatların və aidiyyəti dövlət qurumları ilə birgə mütəmadi qaydada həyata keçirilən tədbirlərin nəticəsi olaraq, ölkəmizin Ümumi Daxili Məhsulunda (ÜDM) müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan kreativ sənayenin payı davamlı olaraq artmışdır.

Agentliyin hesablamalarına görə, kreativ sənaye sahələrinin istehsal həcmi 2003-cü ildə olan 220,5 mln. manatdan 2017-ci ilin 1 yanvarına olan vəziyyətə görə 3101,1 mln. manat səviyyəsinə çatmışdır. Qeyd olunan dövrdə ölkənin ÜDM-də müəlliflik hüququna əsaslanan sənayenin xüsusi çəkisi 3.1%-dən 5.1%-ə yüksəlmişdir ki, bu da 2.0% artım deməkdir.

Göstərilən illər ərzində müəlliflik hüququnun əsas istehsal sahələrinin ümumi həcmi 153,3 mln. manatdan 1800,6 mln. manata qədər, yəni 11,7 dəfə artmışdır.

***Azərbaycanın müəlliflik hüququna əsaslanan
industriyasının və əsas müəlliflik hüququnun
(əsas sahələr) ÜDM-də payı***



Qeyd: Qrafik 2017-ci il 1 yanvara olan vəziyyəti göstərir. 1-ci sütun müəlliflik hüququna əsaslanan sənayenin ÜDM-də xüsusi çəkisini, 2-ci sütun isə müəlliflik hüququnun əsas istehsal sahələrinin xüsusi çəkisini göstərir.

4. Hüquqların təminatı və əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması. Hesabat ilində müəllif hüquqlarının təminatı və əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması məsələləri diqqət mərkəzində saxlanılmış, ölkəmizdə piratçılığın səviyyəsinin azaldılması və plagiat qarşı mübarizənin

gücləndirilməsi istiqamətlərində müvafiq dövlət qurumları ilə əlaqəli tədbirlər həyata keçirilmişdir.

Hüquqların təminatı və piratçılığa qarşı mübarizə tədbirləri çərçvəsində və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanuna uyğun olaraq, nəzarət markalarının tətbiqinə başlanılmış, müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə yapışdırmaq üçün nəşriyyatların müraciətləri əsasında 21560 ədəd nəzarət markası verilmişdir. Hazırda çap məhsullarına nəzarət markalarının verilməsi üçün 20-dən çox ali təhsil müəssisəsinin Agentliyə müraciətlərinə baxılır. Nəzarət markalarının tətbiqi ilə bağlı bir sıra təşkilatların səlahiyyətli nümayəndələri ilə görüşlər keçirilmiş, bununla bağlı müvafiq izahatlar verilmiş, onların elektron poçt ünvanlarına qanunvericilikdə nəzərdə tutulmuş müvafiq sənədlər göndərilmişdir. Bununla yanaşı, hazırda CD və DVD sahəsində də nəzarət markalarının tətbiqinə başlanılması istiqamətində iş aparılır.

Piratçılığa qarşı mübarizə tədbirləri çərçvəsində 2017-ci il 13-14 dekabr tarixlərində Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin təşkilatçılığı və ÜƏMT-nin dəstəyi ilə Bakıda **“Müəllif hüququna hörmətin aşılınması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə”** mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Tədbirin əsas məqsədi müəllif hüququna hörmətin aşılınması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı atılan addımlara dəstək verilməsindən ibarət olmuşdur.

Tədbirdə müəllif hüququna hörmətin aşılınması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə məsələləri ön plana çəkilmiş, yerli və

beynəlxalq ekspertlər tərəfindən təqdim olunan məruzələrdə və aparılan müzakirələrdə piratçılığa qarşı mübarizəni gücləndirən yeni yanaşmalar barədə danışılaraq, onların əhəmiyyəti vurğulanmış, müasir üsul və metodlar barədə geniş məlumat verilmiş, bu sahədə beynəlxalq aləmdə mövcud olan hüquqi mexanizmlərin təsirliliyi və tətbiqi, o cümlədən Azərbaycanın hüquqların təminatı sahəsində məhkəmə təcrübəsi diqqət mərkəzində olmuşdur. Konfransda həmçinin Azərbaycanda kreativ industriya, yəni müəlliflik hüququna əsaslanan sənaye, həmçinin rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə sahəsində Azərbaycanın uğurlu təcrübəsi barədə geniş məruzələr təqdim olunmuşdur. .

Konfransda çıxış edən ÜƏMT-nin bölmə rəhbəri İlya Qribov Azərbaycanda əqli mülkiyyət sahəsində aparılan işlərin ÜƏMT tərəfindən yüksək qiymətləndirildiyini qeyd edərək, bu sahədə Müəllif Hüquqları Agentliyi ilə çox səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğulamış və bu əməkdaşlığın gələcəkdə də yüksək səviyyədə davam etdiriləcəyinə ümidvar olduğunu ifadə etmişdir.

Konfransda “Müəllif hüquqlarına hörmətin aşılınması üçün maarifləndirmə tədbirləri”, “Müəllif hüquqlarının qorunması üzrə müasir məhkəmə təcrübəsi”, “Müəllif hüquqları sahəsində Azərbaycan məhkəmələrinin təcrübəsi” və s. mövzularda təqdimatlar olmuş, “Rəqəmsal mühitdə əqli mülkiyyət hüquqlarının müdafiəsi” mövzusunda “dəyirmi masa” keçirilmiş, masa çərçivəsində İngiltərə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan gəlmiş nümayəndələr öz dövlətlərində əqli mülkiyyət sahəsində vəziyyət və piratçılıq və kontrafaktçılığa qarşı aparılan mübarizə tədbirləri barədə məlumat vermişlər. “Dəyirmi masa” çərçivəsində

keçirilmiş müzakirələrdə iştirakçılar tərəfindən verilən çoxsaylı suallar cavablandırılmışdır.

Plagiata qarşı mübarizə tədbirləri bu il də diqqət mərkəzində saxlanmış, bu çərçivədə Agentlik tərəfindən Azərbaycanda anti-plagiat informasiya sistemlərinin yaradılması və geniş istifadəsi istiqamətində müvafiq işlər görülmüş, bununla əlaqədar müəllif-hüquq qanunvericiliyi nöqtəyi-nəzərindən milli anti-plagiat elektron informasiya sisteminin ümumi prinsipləri və tələbləri hazırlanmış, anti-plagiat sistemindən xüsusən fundamental, tətbiqi və eksperimental elmi tədqiqatlar sahəsində ali təhsil müəssisələri tərəfindən istifadənin vacibliyi və üstünlükləri göstərilmişdir.


Ölkəmizdə anti-plagiat sisteminin yaradılması istiqamətində görülən işlərin və 2016-cı ilin aprel ayında Müəllif Hüquqları Agentliyi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat və onun qarşısının alınması yolları” mövzusunda keçirilmiş və Azərbaycan Milli Elmlər Akademiyasının, nazirlik və komitələrin nümayəndələrinin və ali məktəblərin rəhbərlərinin də qatıldığı Deyirmi masada olan müzakirələrin davamı olaraq, 2017-ci il 26 aprel tarixində “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda keçirilmiş konfransda da anti-plagiat informasiya sistemlərinin yaradılması və geniş istifadəsi ilə bağlı məsələlər müzakirə predmeti olmuşdur.

Agentliyin fəaliyyətində erməni saxtakarlıqlarına və plagiatçılığına qarşı mübarizə əsas yerlərdən birini tutur və qeyd olunan “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda keçirilmiş konfransın da əsas məqsədi erməni saxtakarlıqlarının və ermənilərin mədəni irs

nümunələrimizə iddialarının təkzibolunmaz tarixi faktlar və elmi dəlillər əsasında ifşa edilməsi olmuşdur.

Bununla yanaşı, hesabat ili ərzində piratçılığa və plagiatçılığa qarşı mübarizə tədbirləri çərçivəsində müəlliflərin müraciətləri əsasında piratçılıq və plagiat faktları üzrə 10 ekspert rəyi hazırlanmış, əqli mülkiyyət məhsulları bazarının monitorinqi davam etdirilmiş, müxtəlif formalı maarifləndirmə tədbirləri keçirilmişdir.

Görülən tədbirlər nəticəsində 2005-ci ilə müqayisədə piratçılığın səviyyəsi kitab satışı sahəsində 61%-dən 28%-ə, audio-video məhsul bazarında 90%-dən 65%-ə, proqram təminatında 96%-dən 75%-ə düşmüşdür.




Qeyd. BSA-nın 2016-cı il Hesabatında proqram təminatı sahəsində piratçılığın səviyyəsi 84% göstərilmişdir.

Proqram təminatı sahəsində “Microsoft” şirkətin ilə əməkdaşlıq davam etdirilmiş, Hesabat ilində Şirkətinin rəhbərliyi və nümayəndələri ilə bir neçə işçi görüş keçirilmiş, proqram təminatı sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Görüşlər zamanı son illər Azərbaycan hökumətinin piratçılığa, o cümlədən kompüter piratçılığına qarşı mübarizə çərçivəsində

həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə piratçılığın səviyyəsinin xeyli aşağı düşdüyü vurğulanmış, Agentliklə “Microsoft” şirkəti arasında uzun illər mövcud olan faydalı əməkdaşlığın kompüter piratçılığı sahəsində bir sıra problemlə məsələlərin həllində uğurlu nəticələr verdiyi qeyd olunmuş, bu sahədə əməkdaşlığın daha da dərinləşməsində və proqram təminatı ilə bağlı məsələlərin həllində qarşılıqlı kömək göstərilməsində maraqlı olduqlarını bildirmişlər. Müzakirələr zamanı Agentliyin nümayəndəsi tərəfindən bəzi beynəlxalq təşkilatların, xüsusən də BSA-in Azərbaycanda kompüter təminatı sahəsində piratçılığın səviyyəsinin 84% olması barədə açıqladığı rəqəmin həqiqəti əks etdirmədiyi qeyd olunmuş, əslində onun təxminən 70% ətrafında olduğunu təsdiq edən dəlillər gətirilmiş, gələcəkdə belə hesabatlar hazırlanarkən bu sahədə fəaliyyət göstərən qurumların verdikləri məlumatların əsas götürülməsinin vacibliyi vurğulanmışdır. Bunlarla yanaşı, sonrakı əməkdaşlığa dair planın layihəsi, o cümlədən plana daxil edilməsi nəzərdə tutulan müəllif hüquqlarının pozulması halları ilə mübarizə aparan dövlət orqanlarının əməkdaşları üçün seminarların təşkil edilməsi, lisenziyalı proqram təminatının istifadəsinə dair müvafiq orqanların məlumatlandırılması və s. məsələlər müzakirə edilmiş, həmçinin “Made in Azerbaijan” brendinin tanınması istiqamətində birgə əməkdaşlıqda musiqili pleyerin yaradılması və istifadəsi məsələsi xüsusi diqqət mərkəzində olmuşdur. Görüşlərdə aparılan müzakirələrin və irəli sürülən təkliflərin nəticəsi olaraq proqram təminatı sahəsində piratçılığa qarşı mübarizə sahəsində əməkdaşlığın koordinasiya edilməsi üçün Agentliyin və “Microsoft Azərbaycan” şirkətinin nümayəndələrindən ibarət işçi qrup yaradılmışdır.


Qeyd olunanlarla yanaşı, Agentliyin 960 nömrəli “Qaynar xətt”i və ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası” il ərzində müəlliflərin və digər hüquq sahiblərinin istifadəsində olmuş, müəlliflərin və digər hüquq sahiblərinin müəllif-hüquq məsələləri üzrə 1400-dən artıq müraciət və sorğusuna baxılmış və qaldırdıqları məsələlərin həllində, həmçinin iddia ərizələrinin tərtib edilməsində köməklik göstərilmiş, müxtəlif məhkəmə instansiyalarında keçirilmiş **15** məhkəmə iclasında iştirak edilmiş, dövlət, məhkəmə orqanlarının və hüquq sahiblərinin sorğuları əsasında müəllif-hüquq məsələləri ilə bağlı **10** ekspert rəyi hazırlanmışdır.



Maarifləndirmə tədbirləri. Hesabat ilində hüquqi maarifləndirilmə məqsədi ilə Agentliyin təşkilatçılığı və iştirakı ilə 9 beynəlxalq və milli tədbir keçirilmiş, KİV-lərdə **270-dən** çox informasiya, maarifləndirici və təbliğat xarakterli material dərc olunmuş, TV və radio kanallarında çoxsaylı veriliş və süjetlər göstərilmiş,

Agentliyin təşkil etdiyi tədbirlərdə ölkəmizi, xarici ölkələri və beynəlxalq təşkilatları təmsil edən peşəkar mütəxəssislər, alimlər, beynəlxalq ekspertlər, tarixçilər və qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən **60**-dan çox prezentasiya edilmişdir. Agentliyin nümayəndələri həmçinin müxtəlif beynəlxalq tədbirlərdə **10**-a yaxın təqdimatla çıxış etmişlər.

Maarifləndirici materialların nəşri və əhali arasında paylanması istiqmətində fəaliyyət davam etdirilmiş, ümumilikdə 2017-ci ildə Agentlikdə **13** adda kitab və kitabçalar, **65** adda prezentasiya (kitabça şəklində) və digər maarifləndirici materiallar, o cümlədən müəllif-hüquq sahəsi üzrə 7 beynəlxalq konvensiya, müqavilə və sazişlər, qanunlar, digər normativ hüquqi aktlar çap edilmiş, keçirilən tədbirlərdə təbliğat vasitəsi kimi paylanmış, həmçinin keçirilən tədbirlər zamanı Agentliyin nəşrlərindən ibarət xüsusi sərgi hazırlanmışdır.



Ənənəvi olaraq “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” və “Beynəlxalq Əqli Mülkiyyət Günü” 2017-ci ildə də ölkəmizdə təntənəli şəkildə qeyd olunmuşdur. Bununla əlaqədar, Tədbirlər planı təsdiq edilmiş, ÜÖMT-nin Baş direktoru Frensis Qarrinin və YUNESKO-nun Baş direktoru İrina Bokovanın bu əlamətdar günlər münasibəti ilə ənənəvi müraciətləri Azərbaycan dilinə tərcümə olunaraq yayılmış, bu çərçivədə silsilə tədbirlər təşkil edilmişdir. Builki tədbirlər coğrafiyasının genişlənməsi ilə əlamətdar olmuş və respublikamızın bir sıra şəhər və rayonlarını da əhatə etmişdir.

Müəllif Hüquqları Agentliyi hesabat ilində öz fəaliyyətində qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirmiş, müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən ictimai birliklərin, o cümlədən “Azərbaycan Müəllifləri” İctimai Birliyinin və “Kinorejissorlar Gildiyası”nın nümayəndələri ilə mütəmadi görüşlər keçirilmiş, onlardan öz fəaliyyətlərində şəffaflıq prinsiplərinə əməl etmələri və fəaliyyətlərinin nəticələri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada hesabat vermələri tələb edilmiş, qaldırdıqları məsələlərin həllində Agentliyin səlahiyyətləri çərçivəsində tədbirlər görülmüş, eyni zamanda qeyri-hökumət təşkilatlarının keçirdikləri müxtəlif formatlı tədbirlərdə iştirak edilmiş, Açıq hökumət prinsiplərinin təşviqi və korrupsiyanın qarşısının alınması istiqamətlərində qeyri-hökumət təşkilatlarının, o cümlədən “Şəffaflıq Azərbaycan” Qeyri Hökumət Təşkilatı və “İqtisadi Tədqiqatlar Mərkəzi”nin birgə keçirdiyi tədbirlərdə iştirak edilmiş, layihə və təşəbbüslərinə dəstək nümayiş etdirilmişdir.

5. Mədəni irsin qorunması və erməni plagiatçılığına qarşı mübarizə. Xalqımızın folklor nümunələrinin və ənənəvi biliklərinin hüquqi qorunması, xüsusən ermənilər tərəfindən mədəni irsimizin saxtalaşdırılması və mənimsənilməsi cəhdlərinin qarşısının alınması və belə əməllərin ifşa edilməsi istiqamətində fəaliyyət davam etdirilmiş, bu çərçivədə 26 aprel 2017-ci il tarixində “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilmiş, tanınmış tarixçilər və mütəxəssislər tərəfindən edilmiş məruzələrdə ermənilərin mədəni irsimizə və maddi və qeyri-maddi irs nümunələrimizə iddiaları təkzibedilməz faktlarla ifşa edilmişdir. Konfransda qeyd olunmuşdur ki, zəbt olunmuş torpaqların boşaldılması ilə bağlı beynəlxalq qərarlara məhəl qoymayan işğalçı Ermənistan dövləti sülh istəmir, yaranan vəziyyəti imkan çərçivəsində uzatmaq istəyir və bu hərəkətinə görə beynəlxalq strukturlar tərəfindən heç bir təzyiqlə qarşılaşmır. Üstəlik, ərazi iddialarını “əsaslandırmaq” məqsədi ilə Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinə təcavüzünü və bununla “Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi erməni ənənəsi”ni davam etdirir. Buna görə də bu məsələlər daim diqqət mərkəzində saxlanmalı və erməni vandalizminə qarşı mübarizə tədbirləri gücləndirilməlidir.

Bu çərçivədə erməni saxtakarlıqlarının ifşa edilməsi istiqamətində fəaliyyət daim diqqət mərkəzində saxlanmış, erməni saxtakarlıqlarını ifşa edən “Erməniçilik uydurmaları digər xalqların hüquqlarına xələl gətirir”, “Об азербайджанской модели мультикультурализма (на основе данных об идентичности)”, “Заметки о мультикультурализме”, “Армянский геноцид” или армянский террор?”, “**Моральный террор: против нематериального и материального культурного**

наследия” və s. kitabçalar, həmçinin “Erməni tarixi uydurmalarının tarixinə giriş”, “Öz-özünü təkzib edən “erməniçiliyin müəllif hüququ”, “Erməni müəlliflərinin kitablarındakı uydurmalara “müəlliflik hüququ” kitabçaları, “Erməni yadelli nağılları” kitabı və “Gəldim, gördüm ..., mənimsədim” kitabçası Azərbaycan, rus, ingilis və fransız dillərində, “Fövqəladə hallar və əqli mülkiyyət hüquqları ilə qorunan mədəni dəyərlər” (Azərbaycan və ingilis dillərində) təkrar nəşr edilərək il ərzində Agentliyin keçirdiyi tədbirlərdə xarici qonaqlara, nümayəndələrə və tədbir iştirakçılarna paylanmışdır.

Bununla yanaşı, Agentliyin nümayəndəsi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə 4 aprel 2017-ci il tarixində keçirilən “Azərbaycanın milli musiqi alətləri: keçmişimiz, bu günümüz” mövzusunda elmi-praktik konfransda milli musiqi alətlərimizin hüquqi qorunması məsələləri barədə geniş məruzə ilə çıxış etmişdir.

Erməni saxtakarlıqlarına qarşı görülən mübarizə tədbirləri çərçivəsində ötən il Rusiyanın müxtəlif kütləvi informasiya vasitələrində Azərbaycanın qədim xalq rəqsi “Uzundərə”nin erməni rəqs nümunəsi kimi təqdim edilməsi ilə bağlı əsaslandırılmış arayış hazırlanmış və KİV-lər vasitəsi ilə yayılmışdır.

Rusiyanın “Telekafe” kanalında yayımlanan “Путешествие за вкусом” verilişinin 2017-ci ilin 08 yanvar tarixində efirə gedən “erməni mətbəxinə” həsr edilən buraxılışında görkəmli Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin “Sən gəlməz oldun” mahnısının musiqisinin fon musiqisi kimi səsləndirilməsi ilə bağlı şərh hazırlanmış, Agentliyin rəsmi internet saytında yerləşdirilmiş və KİV-də yayılmışdır.

Həmçinin ermənilər tərəfindən erməni nümunələri kimi qələmə verilən və ya ifa olunan Azərbaycan xalq mahnılarının (“Sarı gəlin”, “Süsən sünbül” və s.), milli oyun havaları və rəqslərinin (“Yallı”, “Vağzalı”, “Köçəri”, “Mirzəyi” və s.) milli mənsubiyyəti və xüsusiyyətləri barədə Agentlik tərəfindən tarixi, elmi və etimoloji əsaslara söykənən arayışlar hazırlanmış və Agentliyin saytında yerləşdirilmiş, həmçinin 21 aprel 2017-ci il tarixində “Sputnik Armeniya” saytında verilmiş ““Сари ахчик” или “Сары гелин”. Зри в армянский корень” adlı məqalə ilə bağlı Agentlik tərəfindən şərh hazırlanaraq KİV-də yayılmışdır.

Bundan başqa Almaniyanın Hannover şəhərindəki “Junge Oper Hannover” teatri tərəfindən dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında hazırlanmış operanın afişalarında onun fars şairi kimi təqdim edilməsi ilə bağlı Agentlik tərəfindən Almaniyaadakı Səfirliyimiz məlumatlandırılmış, eyni zamanda Nizami Gəncəvi haqqında Agentlik tərəfindən tarixi mənbələr əsasında hazırlanmış geniş arayış sözügedən teatra təqdim olunmaq üçün Almaniyaadakı Səfirliyimizə göndərilmişdir. Görülən tədbirlər nəticəsində Teatrın İnternet və Facebook səhifələrindəki “Leyli və Məcnun” əsəri ilə bağlı yanlış məlumatlar çıxarılmışdır.

Bununla yanaşı, “Köçəri” rəqsinin beynəlxalq strukturların ikili standartları nəticəsində ermənilərə məxsus nümunə kimi YUNESKO-nun qeyri maddi mədəni irs siyahısına daxil edilməsinin heç bir əsasının olmadığı və həmin rəqsin Azərbaycan xalqına məxsusluğu barədə materiallar hazırlanmış və gələcəkdə bununla bağlı qərarın ləğv edilməsi üçün zəruri addımlar atılmasının vacibliyi göstərilmiş, məsələyə dair “Əxo” qəzetində geniş yazı dərc olunmuşdur.

6. İKT və Elektron xidmətlər. Müasir dövrdə İKT obyektlərinin elektron ticarətdə fəal iştirakı nəzərə alınmaqla, eyni zamanda “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn İT-İP birləşməsi və elektron xidmətlərin təşkil ilə bağlı aidiyyəti vəzifələrin icrasını təmin etmək məqsədi ilə hesabat dövründə “Qlobal rəqəmli şəbəkədə əqli mülkiyyət hüquqları ilə qorunan obyektlərdən istifadə edilməsinə “one-stop-shop” formatında və onlayn qaydada icazə verilməsinə əsaslanan rəqəmli hüquqları idarəetmə sistemi DRM (Digital Right Management) istifadəyə verilmişdir.

Hazırda elektron bazanın formalaşdırılması işi həyata keçirilir. Belə ki, ötən ilin sonuna olan vəziyyətə görə 2100-dən çox, o cümlədən 584 mətn əsəri, 655 audio material, 225 video material, 114 foto, 411 müəllif və digər hüquq sahibləri və materiallar haqqında məlumatlar rəqəmsallaşdırılıb və elektron bazaya yerləşdirilmişdir.

Bununla yanaşı, “Mədəniyyətin rəqəmsallaşması və rəqəmli copyright dayanıqlı inkişafda” adlı kitabça nəşr edilmiş, əqli mülkiyyət sahəsində mütəxəssislərin hazırlanması, həmçinin mövcud kadr potensialının gücləndirilməsi məqsədi ilə Agentliyin tabeliyində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzində yaradılmış “Distant təhsil və videokonfrans” sistemi, həmçinin interaktiv Smart-klass təlim-tədris Mərkəzi fəaliyyətdədir. Mərkəzdə təlimlərin həyata keçirilməsi üçün 200-dən çox nəzəri, onlarla təlim materialları hazırlanmışdır. Həmin materialların rəqəmsallaşdırılması istiqamətində işlər davam etdirilir. Hazırda bir sıra universitetlərin rəhbərlikləri ilə işin səmərəliliyinin artırılması istiqamətində müzakirələr aparılır. Bu sahədə fəaliyyəti daha da genişləndirmək, o cümlədən ÜƏMT

Akademiyası ilə ikitərəfli əməkdaşlığı gücləndirmək məqsədi ilə Müəllif Hüquqları Agentliyi ilə ÜƏMT arasında müvafiq müqavilə bağlanması üçün ÜƏMT rəhbərliyi ilə danışıqlar aparılır.

Hesabat ilində Agentliyin www.copag.gov.az saytı Xüsusi Rabitə və informasiya Təhlükəsizliyi Dövlət Agentliyinin veb hosting tənzimləmələrinə tam uyğunlaşdırılmış, “Elektron hökumət” Portalına inteqrasiya tam başa çatdırılmış və bununla Agentlik tərəfindən elektron xidmətlərin həyata keçirilməsi zamanı digər dövlət orqanlarında mövcud olan müvafiq elektron informasiya ehtiyatlarından istifadə imkanları yaradılmış, qeyd olunan işlərin həyata keçirilməsində ASAN xidməti ilə əməkdaşlıq edilmiş, Müəllif Hüquqları Agentliyi tərəfindən göstərilən elektron xidmətlərin səviyyəsi ASAN xidməti tərəfindən yaxşı qiymətləndirilmişdir.

Agentliyin saytının “Elektron xidmət” bölməsi və “Elektron hökumət” Portalı vasitəsi ilə müəlliflərin **40** müraciəti əsasında **31** əsər qeydiyyatdan keçirilmiş və əsərin qeydiyyatı haqqında **31** şəhadətnamə verilmişdir.

Hazırda müəllif-hüquq obyektlərinin (audiovizual əsər, fonogram, kompüter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə yapışdırılan nəzarət markalarının alınması üçün elektron sifarişin verilməsini təmin edəcək yeni elektron xidmətin yaradılması üzərində iş davam etdirilir.

7. Beynəlxalq əməkdaşlıq. Hesabat ilində ölkəmiz Ümumdünya Əqli Mülkiyyət Təşkilatının rəhbər orqanlarında, o cümlədən onun Koordinasiya Komitəsində, Proqram və Büdcə Komitəsində, “ÜƏMT-nin Müəllif Hüququna dair Müqaviləsi”nin Assambleyasının vitse-prezidenti vəzifəsində təmsil olunmuşdur.

Müəllif Hüquqları Agentliyinin nümayəndə heyəti ÜƏMT üzv-dövlətlərinin Assambleyasının Cenevrə şəhərində 2-11 oktyabr tarixlərində keçirilmiş 57-ci toplantısında iştirak etmiş, tədbir çərçivəsində ÜƏMT-nin Baş direktoru cənab Frensis Qarri ilə görüş keçirilmişdir. Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov və Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki Bölməsi və digər Beynəlxalq Təşkilatlar yanında Daimi Nümayəndəsi Səfir Vaqif Sadıxovun iştirakı ilə keçirilmiş görüşdə Azərbaycan ilə ÜƏMT arasında gələcək tərəfdaşlıq, ali təhsil müəssisələrində əqli mülkiyyət siyasətinin formalaşdırılması, inkişafının təşviqi və əqli mülkiyyət sistemindən istifadə imkanlarının gücləndirilməsi məsələləri, həmçinin ölkəmizdə ÜƏMT-nin xarici ofisinin yaradılması məsələsi müzakirə olunmuşdur.

Görüşdə ÜƏMT-nin Baş direktoruna ölkəmizdə “Əqli mülkiyyət sahəsi üzrə Uzunmüddətli Milli Strategiya”ya və “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq yaradılan rəqəmli hüquqların idarə edilməsi və “one stop shop” rejimində onlayn lisenziyalaşma sistemi barədə məlumat verilmiş, ÜƏMT ilə birgə əməkdaşlıq çərçivəsində ölkəmizdə innovativ sistemlərin və elmi nəticələrin tətbiqi üzrə həyata keçirilən tədbirlərin yaradıcılıq və yenilikçilik üçün daha əlverişli şəraitin təmin edilməsinə böyük töhfə verdiyi xüsusi qeyd edilmişdir.

F. Qarri əqli mülkiyyətin təminatı sahəsində ölkəmizdə həyata keçirilən tədbirləri yüksək dəyərləndirərək, bu sahədə aparılan işlərə bundan sonra da ÜƏMT tərəfindən dəstək veriləcəyini xüsusi

vurğulamışdır. Görüşün yekununda Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ÜƏMT arasında universitetlərdə əqli mülkiyyət siyasətinin müəyyən edilməsi və elmi nəticələrin tətbiqi sahəsində əməkdaşlıq haqqında birgə bəyanat imzalanmışdır.

Assambleyanın Gündəliyi çərçivəsində ÜƏMT-nin rəhbər orqanlarına keçirilən seçkilərdə Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov “ÜƏMT-nin Müəlliflik hüququna dair Müqaviləsi”nin vitse-prezidenti seçilmişdir.

Toplantıda həmçinin ÜƏMT-nin Keçid iqtisadiyyatlı və inkişaf etmiş ölkələr üzrə Departamentinin, həmçinin Kreativ industriyalar Departamentinin əməkdaşları ilə keçirilmiş işçi görüşlərdə “Azərbaycan Respublikası Hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrası çərçivəsində 2018-2021-ci illər üçün Fəaliyyət Planının layihəsi müzakirə edilmiş, növbəti ildə əqli mülkiyyət sahəsində birgə əməkdaşlıqda keçirilməsi planlaşdırılan tədbirlər barədə ilkin razılaşmalar əldə olunmuşdur.

Bununla yanaşı, ötən il Agentliyin nümayəndələri ÜƏMT-nin aidiyyəti Komitələrinin, ÜƏMT çərçivəsində təmsil olunduğumuz Regional qrupun iclaslarında, Ümumdünya Ticarət Təşkilatına üzvolma prosesi çərçivəsində Cenevrədə keçirilmiş ikitərəfli danışıqlarda və İşçi Qrupun 14-cü iclasında, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında yeni Saziş layihəsinin Ticarət, sərmayə, enerji ticarəti məsələləri hissəsi üzrə Avropa Komissiyasının mütəxəssislərinin və ölkəmizin aidiyyəti qurumlarının nümayəndələrin iştirakı ilə keçirilmiş danışıqların ilk iki mərhələsində iştirak etmişlər.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tapşırığına əsasən, 2025-ci ildə Beynəlxalq Sərgilər

Bürosunun (BSB) ümumdünya sərgisinə ev sahibliyi etmək üçün Azərbaycan Respublikasının Hökumətinin Bakı şəhərinin namizədliyinin dəstəklənməsi ilə əlaqədar məsələlər barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin 10 oktyabr 2017-ci il tarixli məktubunda verilmiş tapşırıqların aidiyyəti üzrə icrası ilə bağlı Müəllif Hüquqları Agentliyində yığıncaq keçirilmiş və aidiyyəti tapşırıqların Agentliyin səlahiyyətləri çərçivəsində icrası ilə bağlı vəzifələri müəyyən edilmişdir.

Eyni zamanda beynəlxalq tədbirlərdə iştirakı nəzərdə tutulan işçilərə BSB-nin ümumdünya sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin ən layiqli namizəd olduğunu vurğulamaqla, BSB-nin üzv ölkələrinin nümayəndələri ilə müxtəlif səviyyələrdə keçiriləcək görüşlər və müvafiq tədbirlər zamanı ölkəmizin dəstəklənməsi istiqamətində təbliğat və təşviqat işinin aparılması ilə bağlı müvafiq təlimat verilmiş, həmçinin Agentlik əməkdaşlarının iştirak edəcəyi müxtəlif səviyyəli tədbirlərdə xidməti istifadə etmək üçün “2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun (BSB) ümumdünya sərgisinə ev sahibliyi üçün Bakı şəhərinin namizədliyi ilə bağlı keçiriləcək görüşlərdə istifadə olunması tövsiyə edilən dəlillər” adlı yaddaş kitabçası formasında hazırlanmışdır.

Hesabat ilində Agentliyin təşkilatçılığı və dəstəyi ilə Bakıda 5 beynəlxalq konfrans və seminar keçirilmiş, Agentliyin nümayəndələri ölkə xaricində keçirilən 3 beynəlxalq konfransda iştirak və çıxış etmiş, Azərbaycan Respublikasının beynəlxalq əlaqələri ilə bağlı 53 sənəd layihəsi, o cümlədən hökumətlərarası – 13, ölkənin nazirliklərinin və komitələrinin digər ölkələrin aidiyyəti qurumları arasında əlaqələrə aid – 14, MDB üzrə – 5, digər beynəlxalq qurumlarla bağlı – 21 layihəyə dair təklif və rəy hazırlanaraq müvafiq qaydada təqdim edilmişdir.

Həmcinin ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində il ərzində ÜƏMT-nin, Ümumdünya Ticarət Təşkilatının, Avropa İttifaqının, Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasının və "Microsoft" şirkətinin nümayəndələri ilə Agentlikdə görüşlər keçirilmiş və əqli mülkiyyət hüquqlarının təminatı sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

Bu çərçivədə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasının rektoru İvan Bliznetslə keçirilmiş görüşdə tərəflər əqli mülkiyyət sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulamış, birgə layihələrin və tədbirlərin keçirilməsi, təlim kurslarının təşkil edilməsi, informasiya və təcrübə mübadiləsi məsələlərini müzakirə etmiş, ixtisas biliklərinin artırılması məqsədilə Akademiya ilə Müəllif Hüquqları Agentliyinin tabeliyində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi arasında əməkdaşlıq sazişinin hazırlanması məsələsini müsbət qarşılamışlar.

Hesabat ilində həmcinin "Microsoft Azərbaycan" şirkətinin rəhbərliyi və nümayəndələri ilə bir neçə işçi görüşü keçirilmiş, Müəllif Hüquqları Agentliyi və "Microsoft" şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Bu görüşlərdə son illər Azərbaycan hökumətinin piratçılığa, o cümlədən kompüter piratçılığına qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirdiyi ardıcıl və məqsədyönlü işlər nəticəsində ölkəmizdə piratçılığın səviyyəsinin müxtəlif seqmentlər üzrə xeyli aşağı düşdüyü vurğulanmış, Müəllif Hüquqları Agentliyi ilə "Microsoft Azərbaycan" şirkəti arasında uzun illər mövcud olan faydalı əməkdaşlığın kompüter piratçılığı sahəsində bir sıra problemlə məsələlərin həllində uğurlu nəticələr verdiyi qeyd edilmiş, tərəflər bu sahədə əməkdaşlığın daha da dərinləşməsində və

proqram təminatı ilə bağlı məsələlərin həllində kömək göstərilməsində maraqlı olduqlarını bildirmişdir.

Bununla yanaşı, Avropa İttifaqı Komissiyası ilə birgə reallaşdırılması nəzərdə tutulan Tvinning layihəsinin hazırlıq və razılaşdırma mərhələsi başa çatdırılmışdır. Layihə müəlliflik hüququ və əlaqəli hüquqların qorunması və piratçılığa qarşı mübarizənin səmərəliliyinin artırılması sahələrində Agentliyin institusional potensialının gücləndirilməsi çərçivəsində milli rəqəmsal aqreqatorun yaradılması və nəzarət markalarının tətbiqinin təmin olunması məqsədilə müvafiq hüquqi bazanın təkmilləşdirilməsini və tətbiqi mexanizmlərinin yaradılmasını ehtiva edir.

8. Kollektiv idarəetmə sahəsində aparılan işlər.

2017-ci ildə qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirilmiş, müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən ictimai birliklərin, o cümlədən "Azərbaycan Müəllifləri" İctimai Birliyinin və "Kinorejissorlar Gildiyası"nın nümayəndələri ilə mütəmadi görüşlər keçirilmiş, onlara hər cür metodiki və hüquqi yardım göstərilmiş, fəaliyyət sahələri üzrə qarşılaşdıqları problemlərin həllində köməklik edilmiş, bütövlükdə kollektiv idarəetmə sahəsi Müəllif Hüquqları Agentliyinin fəaliyyətində diqqət mərkəzində saxlanmışdır. Kollektiv idarəetmə təşkilatları tərəfindən 2017-ci ilə görə müəlliflər üçün yığılmış qonorarın həcmi barədə müvafiq sənədlər hazırda təqdim edilmədiyinə görə, onların il ərzində yığdıqları qonorar barədə məlumat bu Hesabatda öz əksini tapmamışdır.

Bununla yanaşı, Agentliyin əlavə funksiyaları çərçivəsində kollektiv idarəetmə təşkilatları ilə əhatə olunmayan böyük formalı əsərlərin istifadəsi sahəsində

müəlliflərin və əlaqəli hüquq sahiblərinin əmlak hüquqlarının idarəçiliyi və əsərlərdən istifadəyə görə onlar üçün qonorar yığılması işi təşkil olunmuş, bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi, kollektiv idarəetmə təşkilatları ilə dövlət orqanları arasında əlaqələrin inkişafı, müəllif-hüquq subyekti kimi onların fəaliyyətinə dövlət nəzarətinin formaları və hüquqi əsaslarının təkmilləşdirilməsi istiqamətlərində fəaliyyət davam etdirilmişdir.

Eyni zamanda müəlliflərin və əlaqəli hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi ilə bağlı keçirilən tədbirlərdə Agentliyin rəhbərliyi tərəfindən bu sahədə olan çatışmazlıqlar və kollektiv idarəetmə təşkilatlarının fəaliyyətində yol verilən nöqsanlar, o cümlədən musiqili əsərlərin müəlliflərinin əmlak hüquqlarını idarə edən ictimai birliyin fəaliyyətinin kifayət qədər şəffaf və səmərəli olmaması, kollektiv idarəetmə təşkilatlarının infrastrukturunun köhnə olması və rəqəmsal dövrün tələblərinə cavab verməməsi, İnternetdə rəqəmli hüquqların idarə olunmaması və s. məsələlər qeyd olunmuş, onlardan öz fəaliyyətlərində şəffaflyq prinsiplərinə əməl etmələri və fəaliyyətlərinin nəticələri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada hesabat vermələri tələb edilmiş, həmçinin Agentlik tərəfindən hazırlanmış və həyata keçirilən infrastruktur layihələri, o cümlədən one-stop-shops formatında onlayn lisenziyalaşma və monitoring (müəllif hüququ ilə qorunan hər hansı bir kontent üçün bir pəncərə prinsipi) sistemi barədə məlumat verilmişdir.

Müəllif qonorarı. 2017-ci ildə Müəllif Hüquqları Agentliyinin əlavə funksiyaları çərçivəsində müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinin təmin olunmadığı böyük formalı əsərlərin idarəçiliyi sahəsində işin təşkili nəticəsində əsərlərdən istifadəyə görə 115690

manat müəllif qonorarı yığılmış, həmçinin müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarə olunması və qarşılıqlı yardım göstərilməsi sahəsində əməkdaşlıq haqqında Müəllif Hüquqları Agentliyi və Rusiya Müəllif Cəmiyyəti arasında bağlanmış Sazişin müddəalarına uyğun olaraq, əsərlərdən qarşılıqlı istifadəyə görə Agentliyin hesablaşma hesabına Rusiya Müəllif Cəmiyyətindən 23303 manat qonorar daxil olmuş, qonorar hesablanmış yerli və xarici müəlliflərin adları, soyadları və mənsub olduqları ölkələr barədə məlumatların dəqiqləşdirilməsi istiqamətində mütəmadi iş aparılmış, Agentliyin bank hesabına köçürülmüş 128455 manat müəllif qonorarının təyinatı üzrə bölgüsü aparılmış, köçürmə yolu ilə 68109 manat müəllif qonorarı aidiyyəti üzrə çatdırılmışdır. Qonorardan tutulmuş 4500 manat məbləğində gəlir vergisi Dövlət büdcəsinə köçürülmüşdür.

Son illər xidmət edilən müəlliflərin sayında davamlı olaraq artım müşahidə olunmuşdur. Məsələn, 2012-ci ildə xidmət göstərilən müəlliflərin sayı 3188, 2013-cü ildə 3190, 2014-cü ildə 3200, 2015-ci ildə isə 3231, 2016-cı ildə 3322 nəfər olmuşdur.

2017-ci ildə Agentliyin qonorar yığımını əhatə etdiyi istifadəçi təşkilatlarda- Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan teatr-tamaşa müəssisələrində müəllif qonorarının hesablanması və ödənilməsi üzrə müəyyən iş aparılmışdır. Göstərilən dövr ərzində əsərlərdən istifadəyə görə qonorar ödəməyən, həmçinin qonorar üzrə borc qalıqları olan teatr-konsert müəssisələri ilə əlaqə saxlanılmış, müəllif qonorarının düzgün hesablanması və vaxtında Agentliyin hesabına köçürülməsini təmin etmək üçün operativ araşdırmalar

aparılmış, müvafiq üzleşmə aktları tərtib edilmiş, borc qalıqlarının miqdarı dəqiqləşdirilmişdir.

2017-ci ilin statistik göstəriciləri qonorarın məbləğinin və qonorar hesablanmış müəlliflərin sayının artdığını göstərir. Hesablanmış qonorar barədə 362 nəfər müəllifin müraciətlərinə baxılmış, müvafiq izahatlar verilmişdir.

9. Agentliyin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri. Azərbaycan Respublikası Prezidentinin büdcə vəsaitlərinə münasibətdə verdiyi tapşırığa uyğun olaraq, hesabat ilində büdcə vəsaitləri qənaətlə xərclənmişdir. Belə ki, 2017-ci ildə Agentliyin saxlanması üçün dövlət büdcəsində **629177** manat vəsait nəzərdə tutulmuşdur. İllik smeta xərclərinə uyğun olaraq bu vəsaitin **408428** manatı əmək ödənişlərinə (o cümlədən, **310384** manat ştatda olan işçilərin əmək haqqının ödənilməsinə, **6352** manat ştatdankənar işçilərin əmək haqqının ödənilməsinə, **84459** manat sair pul ödənişlərinə, **7233** manat müavinət və iş qabiliyyətinin itirilməsinə görə), **87944** manat DSMF-na ayırmalara, **87914** manat vəsait Agentliyin saxlanması üçün digər maddələr üzrə xərclənmişdir. Cəmi faktiki xərc **584286** manat olmuşdur.

2017-ci ilin Dövlət büdcəsindən əqli mülkiyyət hüquqlarının təminatı ilə bağlı 220102 manat vəsait nəzərdə tutulmuşdur. İllik smeta xərclərinə uyğun olaraq həmin vəsaitin 71432 manatı Agentliyin tabeliyində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin işçilərinin əmək haqqının və əməyin ödənilməsi ilə bağlı sair pul ödənişlərinə, 15547 manat DSMF-na, 132648 manat vəsait isə digər xərclərə sərf olunmuşdur.

Hesabat ilində sair xərclər maddəsi üzrə: Azərbaycan ənənəvi musiqilərindən muğamlar, aşıq mahnıları, xalq mahnıları və rəqslərin rəqəmsal məlumat

bazasının genişləndirilməsi 8000 manat, digər maşın və avadanlığın alınmasına 3214 manat, serverin saxlanmasına, təmirinə və xidmət edilməsinə 2500 manat, icarə haqqına 23788 manat, tədbirlərin təşkilinə 41225 manat, abunə haqlarına 2243 manat, qəzet- jurnal üçün abunə xərclərinə 6504 manat, dayanacaq haqqı 4290 manat, nəzarət markasının alınması 10000 manat, proqram təminatına 30884 və. s xərclənmişdir. Cəmi faktiki xərc 219627 manat olmuşdur.

Bir çox spesifik mühasibat sənədlərinin yeni formaları elektron formada Milli Mühasibat Uçotu Standartlarına uyğun (öhdəlik sənədi, malların (iş və xidmətlərin) alış sənədi, kassa xərclərinin sifarişi, qonorar xərclərinin sifarişi, əmək haqqının hesablanması, əmək haqqının ödənişi cədvəli, əmək haqqının Visa elektron kart vasitəsi ilə verilməsi, qonorar ödənişi cədvəli, qonorarın Visa elektron kart vasitəsi ilə verilməsi, rüblük ümumi əməliyyatlar, dövriyyə balansı, kassa əməliyyatları, bank büdcə əməliyyatları, bank qonorar əməliyyatları) tətbiq edilmişdir.

Agentlik üzrə vergi hesabatlarının il ərzində Nazirlər Kabinetinin 2007-ci il 27 iyul tarixli 120 №-li qərarı ilə təsdiq edilmiş "Vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi Qaydası"na uyğun olaraq elektron sənəd formasında təqdim olunması təmin edilir. Büdcə təşkilatları üçün Maliyyə və Mühasibatlıq hesabatları (BTMMH) avtomatlaşdırılmış informasiya sisteminin tətbiqi üzrə işlər görülür.

Müəllif Hüquqları Agentliyi üzrə elektron dövlət satınalmalarının tətbiqi tam təmin edilmiş, Müəllif Hüquqları Agentliyi üzrə müvafiq əmrlə satınalmalarla bağlı komissiya yaradılmışdır. 2017-cı il ərzində satınalmalara dair Müəllif Hüquqları Agentliyinə heç bir

şikayət daxil olmamış, həmçinin dövlət satınalmaları üzrə korrupsiya halları aşkar edilməmişdir.

Müəllif Hüquqları Agentliyi tərəfindən növbəti il üçün satınalma planları barədə məlumatlar hazırlanaraq İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin İnternet səhifəsində yerləşdirilməsi üçün onlara göndərilmişdir.

Müəllif Hüquqları Agentliyinin Dövlət satınalma prosedurları nəticəsində bağlanan satınalma müqavilələrinin reyestri yaradılmış və həmin reyestr İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin İnternet səhifəsində Dövlət satınalma prosedurları nəticəsində bağlanan satınalma müqavilələrinin vahid Reyestrində yerləşdirilmişdir.

10. Kadrların peşəkarlığının artırılması, vətəndaşların qəbulu və kargüzarlığın təşkili. 1) **Kadrların peşəkarlığının artırılması.** Hesabat ilində Müəllif Hüquqları Agentliyində kadrlarla iş müvafiq qanunvericiliyə uyğun aparılmış, 11 nəfər vəzifədə yüksəlmə yolu ilə qanunvericiliklə müəyyən edilmiş qaydada irəli çəkilmiş, kadrlarla bağlı yenilənmiş məlumatların mütəmadi olaraq Dövlət Qulluqçularının Reyestri İnformasiya Sisteminə daxil edilmişdir.

Hesabat dövründə Agentliyin Aparatına 4 nəfər, Agentliyin tabeliyində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinə 4 nəfər işə qəbul edilmiş, Agentliyin Aparatından 6 nəfər, Agentliyin tabeliyində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzindən isə 3 nəfər öz xahişi ilə işdən azad olunmuşdur.

Agentliyin əməkdaşları il ərzində müəlliflik hüququ və əlaqəli hüquqlar üzrə Azərbaycan qanunvericiliyinin

öyrənilməsi üzrə keçirilən seminarlarda, təlim kurslarında və digər dövlət orqanları tərəfindən təşkil olunan dövlət qulluğunun aktual problemlərinə dair elmi-praktik konfrans və seminarlarda, həmçinin müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmişlər. Kadrların peşəkarlığının artırılması üçün müxtəlif kurslardan və proqramlardan istifadə edilmiş, 3 nəfər Avropa İttifaqı – Şərqi Tərəfdaşlığı Proqramı üzrə onlayn təlimlərdə iştirak etmiş və 12 sertifikat almışlar.

2) Kargüzarlığın təşkili və vətəndaşların qəbulu.

Hesabat dövründə kargüzarlıq işləri Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun aparılmışdır.

Agentlik üzrə əmr layihələrinin hazırlanmasına, imzalanmış əmrlərin təyinatı və aidiyyəti üzrə çatdırılmasına və icrasına nəzarət təmin edilmişdir.

Hesabat dövründə Agentliyə 1677 sənəd daxil olmuşdur. Onlardan 32 sənəd Azərbaycan Respublikasının Prezidenti Administrasiyasından, 1 sənəd Milli Məclisdən, 452 sənəd Nazirlər Kabinetindən, 10 sənəd Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilindən, 213 sənəd nazirlik və komitələrdən, 17 sənəd məhkəmələrdən, 2 sənəd Azərbaycan Respublikasının Prezidenti yanında Appelyasiya Şurasından, 3 sənəd Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən, 3 sənəd

Hesablama Palatasından, 72 sənəd hüquqi şəxslərdən, 75 sənəd fiziki şəxslərdən, 11 sənəd ictimai birliklərdən, 91 sənəd xarici ölkələrdən, 695 sənəd isə bilavasitə əsərlərin qeydiyyatı ilə bağlı daxil olmuşdur.

Sənədlərin Agentlikdə hərəkəti, təşkilata daxil olduğu andan icra edildiyi və ya göndərildiyi anadək, onların dövryyəsi və icrasına ciddi riayət olunmuşdur.

Hesabat dövründə Agentlikdən 523 sənəd göndərilmişdir. Onlardan 14 sənəd Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, 54 sənəd Nazirlər Kabinetinə, 3 sənəd Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə, 174 sənəd nazirlik və komitələrə, 3 sənəd Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə, 1 sənəd Azərbaycan Respublikasının Prezidenti yanında Appelyasiya Şurasına, 9 sənəd Hesablama Palatasına, 5 sənəd məhkəmələrə, 129 sənəd hüquqi şəxslərə, 81 sənəd fiziki şəxslərə, 3 sənəd ictimai birliklərə, 47 sənəd isə xarici ölkələrə göndərilmişdir.

Vətəndaşların qəbulu və qəbulla əlaqədar kargüzarlığın aparılması üzrə iş “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”na uyğun həyata keçirilmişdir.

Agentliyin rəhbərliyi və vəzifəli şəxsləri tərəfindən qəbul edilmiş vətəndaşların problemlərinin operativ

şəkildə həll edilməsi üçün Agentliyin səlahiyyətləri çərçivəsində zəruri tədbirlər görülmüşdür. Eyni zamanda 2018-ci il üçün vətəndaşların qəbulu qrafiki Agentlik sədrinin müvafiq əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə göndərilmişdir.

Hesabat dövründə vətəndaşlardan birbaşa Agentliyə 759 müraciət (onlardan 60 elektron qaydada), 3 müraciət isə aidiyyəti üzrə baxılmaq üçün digər təşkilatlardan daxil olmuşdur (cəmi 762). Belə ki, müraciətlərin 695-i müsbət, 2-si qismən həll edilmiş, 46-na müvafiq izahat verilmiş, 14-ü əsassız sayılmış, 1-i baxılmaq üçün aidiyyəti təşkilata göndərilmiş, 4-ü hal-hazırda icradadır.

Vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına dair illik hesabat formaları hər il nəzərdə tutulduğu kimi Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına göndərilir.

Bununla yanaşı, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin qarşılaşdıqları aidiyyəti problemlərin həlli məqsədi ilə onların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və müvafiq tədbirlərin görülməsi üçün Müəllif Hüquqları Agentliyinin müvafiq əmri ilə yaradılmış Apellyasiya Şurası hesabat ili ərzində fəaliyyət göstərmişdir.